

Dövlətimizin dəstəyi ilə bütün dini məbədlər təmir edilir və ya yenidən tikilir

Zəngin tarixi-mədəni, dini abidələr Azərbaycan xalqının min illər boyu öz milli-mənəvi dəyərlərini uca tutmasının, adət-ənənələrinə, dini inanclarına ehtiramla, sədaqətlə yanaşmasının ən parlaq nümunəsidir. Xalqımız dəyərlərini qoruyub saxlamaq, yaşatmaq və yeni nəslə ötürmək üçün çox mücadilələr edib. Sovet hökumətinin Azərbaycanda gərəksiz qadağalar, qorxu, xof üzərində qurulan hökmənləri yetmiş il davam etdi. 1980-ci illərin sonlarında meydanlara çıxan, öz haqqını, azadlığını tələb edən Azərbaycan xalqı, nəhayət, 1991-ci ilin oktyabrında arzusuna, məqsədinə çatdı, yenidən dövlət müstəqilliyinə nail oldu.

Müxtəlif dinlərin qovuşduğu tarixi məkan

Müstəqillik illərində respublikamızda yaşayan bütün xalqlara öz dini ayınlarını icra etmək imkanı verildi. 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Həmin qanuna 1996-ci və 1997-ci illərdə müvafiq düzəlişlər edildi. "Dini etiqad azadlığı haqqında" qanun hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat verir.

1995-ci il noyabrın 12-də qəbul olılmış Azərbaycan Respublikası Konstitusiyasında bildirilib: "Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlilikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əlaqə zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bərəət qazandırırmır". Konstitusiyamızın 18-ci maddəsində qeyd olunub ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvə-



lik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanları) yayılması və təbliği qadağandır.

Ölkəmizdə əsrlərboyu formalasılmış tolerantlıq ənənələri mövcuddur. Yüz illər ərzində yeni xüsusiyyətlər kəsb edən bu ənənələr məmləkətəmizdə insanların başlıca keyfiyyətinə əvvələndirildi.

Qədim İpək yolunun üzərində yerləşən və Şərqi-Qərb arasında körpü rolunu oynayan Azərbaycan torpağı tarixboyu müxtəlif dinlərin qovuşduğu bir məkan olub. Tarixi inkişafı, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi ölkəmizdə müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə bütövrəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir sıra başqa dini cərəyanlar yayılıb.

Hazırda Azərbaycanda əhalinin 95 faizindən çoxu islam dininə etiqad edir. Respublikamızda dövlət tərəfindən islam dininin bayramları olan Qurban və Ramazan milli bayramlar olaraq qəbul edilib. Bu bayram günləri rəsmi olaraq qeyri-iş günü elan olunub. Bir sıra tarixi əhəmiyyətli məscid dövlətin maliyyə dəstəyilə bərpa olunub. Eyni zamanda Azərbaycanda kilsə və sinaqoqlar dövlətin diqqəti və qayğısı sayəsində yüksək səviyyədə təmir və bərpa olunub. Bu gün respublikamızda müxtəlif dinlərə və etiqadlara iman götürən insanlar heç bir dini ayri-seçkililiyə yol vermədən sülh şəraitində birgə fəaliyyət göstərirlər. Azərbaycan dövləti dini azlıqların

hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm işlər görür. Respublikamızda dini ayınların icrasına hər cür şərait yaradılır.

Bakıda 2019-cu il noyabrın 14-də keçirilən Dün-

ya Dini Liderlərinin II Sammitinin açılış mərasimində Prezident İlham Əliyev ölkəmizin qədim dinlərarası ənənələri olduğunu, Azərbaycanın ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərdiyini, əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndləri bir ailə kimi sülh, məhrəbanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını diqqətə çatdırıb: "Azərbaycan çoxkonfessiyah, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətdə atılmış bütün addimların arxasında dini və milli dö-zümlülük, toleransi və multikultural döyərlər dayanır. Bizim qədim tariximizi eks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz ilk növbədə onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözel tarixi miras qoymuşlar. Qeyd etməliyəm və biz fəxri edirik ki, islam aləminin ən qədim məscidlərindən biri

Azərbaycanda yerləşir. Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilmişdir, bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir".

Qarabağda və Şərqi Zəngəzurda erməni vandallarının dağıtdıqları tarixi-mədəni, dini abidələr yenidən qurulacaq

Ölkəmizdə hansı xalqa, etnik qrupa, dinə məxsusluğundan asılı olmayıaraq, ibadətgahlar dövlət tərəfindən qorunur. Bakının mərkəzində erməni kilsəsi belə yüksək səviyyədə bərpa olunub. Ermənistan isə otuz ilə yaxın işğaldə saxladıq Azərbaycan ərazilərində azərbaycanlıların dini ocaqlarını, məscidlərini, ibadətgahlarını dağıtdılar, məscidlərimizi tövlələrə cəvirdilər. Prezident İlham Əliyev bildirdiyi kimi: "İşgal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işgal edilmiş torpaqlara iki dəfə faktarashdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerləyeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstüne buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə er-

məni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerləyeksan ediblər".

2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi və sonrakı hadisələr sübut etdi ki, Azərbaycan dövləti, Azərbaycan xalqı öz tarixi torpaqlarını düşmən əsirliyindən xilas etməye və onu yenidən bərpa etməye qadirdir. Hələ 2016-ci ilin Aprel döyüşlərində ordumuz torpaqlarımızın bir hissəsini erməni işğalçılarından azad etdikdən sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ermənistan tərəfindən tamamilə dağıdılmış Zəngilan rayonunun Cocuq Mərcanlı qəsəbəsi yenidən quruldu. Kənddə evlər, məktəb, tibb məntəqəsi, eləcə də ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikildi. Bu həm də Azərbaycan dövlətinin, Azərbaycan xalqının öz tarixi torpaqlarını Ermənistanın işğalında qoymayağının xəbərdarlığı idi.

2020-ci ildə Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu qələbə çaldı. Noyabrın 10-da qalib ölkənin Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində dedi: "Bizim bütün binalarımız dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib, təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağıdılıb, təhqir edilib. Azad edilmiş torpaqlarda yarıda qalmış məscidlərdə vəhşi düşmən bizi təhqir etmək üçün, bizim qürurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma biz onların qisasını artıqlaması ilə aldıq".

Bu gün düşmənin viran qoymuğu ərazilərimizdə artdıq dövlətimizin diqqəti və qayğısı, xalqımızın əzmi ilə geni və sürətli tikinti-quruculuq işləri həyata keçirilir. Mühüm işlər sırasında məscidlərin, ibadətgahların bərpası da var. İşğaldən azad edilmiş ərazilərdə mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondu rolu təqdirəlayıqdır. Şuəda Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı, Ağdam Cümə məscidlərinin bərpa-təmir işləri fondun dəstəyi ilə aparılır.

Qarabağın və Şərqi Zəngəzurun işğaldən azad olunmuş bütün ərazilərində erməni vandallarının dağıtdıqları, yandırıldıqları, yerləyeksan etdikləri tikili-lər - yaşayış və inzibati binalar, tarixi-mədəni, dini abidələr yenidən qurulacaq.

**Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"**